

# İqtisadi inkişafımızın yeni dayaq nöqtəsi - Qarabağ və Şərqi Zəngəzur

Ermənistan tərəfindən torpaqlarımızın 30 il işgal altında saxlanması ölkə iqtisadiyyatına milyardlarla manat ziyan vurub. İşgal dövründə bölgədə fəaliyyət göstərən bütün sahələr düşmən tərəfindən talan edilib. Ən çox zərər isə kənd təsərrüfatına dəyib.

Ermənilər həmin illərdə torpaqlarımızı heç bir əkin normalarına əməl etmədən vəhşicəsinə istismar ediblər. Üstəlik, işgal altındaki ərazilərimiz saysız-hesabsız mina və partlamamış sursatlarla çırkləndirilib. Bununla yanaşı, həmin bölgədəki təbii sərvətlərimiz talan olunarkən texniki qaydalara riayət edilmədiyi üçün bərəkətli torpaqlarımıza ciddi ziyan dəyib.

44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra işgal altındaki torpaqlardan yenidən onun əsl sahiblərinin faydalanaması üçün imkan yarandı. Prezident İlham Əliyev əhalinin arzusunu nəzərə alaraq, 2021-ci il 27 aprel tarixli "Azərbaycan Respublikasının işgaldən azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı

torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Fərman imzaladı. Həmin fərmanın icrası çərçivəsində aqrar sahədə fəaliyyət göstərən subyektlərlə Zəngilan rayonunda 2,2 min hektar (o cümlədən 270 hektar örüş), Qubadlıda 2 min hektar əkin sahəsi üzrə uzunmüddətli (40 il), digər sahələr üzrə (11 ay) icarə müqavilələri bağlanıldı. Həmin təsərrüfatlarla 2022-2023-cü təsərrüfat ilində icarəyə verilən 68,5 min hektar əkin sahəsi üzrə icarə müqaviləsinin müddəti 2023-cü ilin noyabr ayında başa çatdığı üçün müqavilələrə xitam verildi və 2023-2024-cü təsərrüfat ili üzrə qısamüddətli icarə müqaviləsi bağlandı.

Belə ciddi nizam-intizamın yaradılması torpaqlardan səmərəli istifadəyə nəzarət olunması ilə bağlı



lidir. Eyni zamanda icarədarın torpaqdan istifadə edərkən əkin-biçin normalarına əməl etməsinə ciddi nəzarət edilir. Çünkü uzun illər ermənilər tərəfindən vəhşicəsinə istismar edilən torpaqlara daha çox diqqət və qayğı lazımdır. Bununla yanaşı, paralel olaraq icarəyə verilən ərazilərdə kənd təsərrüfatı potensialının dəqiqləşdirilməsi məqsədilə faktiki əkin yerlərinin Məlumatlar Bazasına daxil edilərək xəritlənməsi təmin olunur.

İşgaldən azad edilən ərazilərdə əhalinin məskunlaşması ilə paralel olaraq bu torpaqlardan səmərəli istifadə etmək üçün dövlət fermerlərə daim dəstək verir. Məqsəd bu bərəkətli torpaqlarda daha çox kənd təsərrüfatı məhsulunun istehsal edilməsinə nail olmaqdır. Təkcə ötən il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən işgaldən azad edilmiş ərazilər üzrə Ağdam, Füzuli, Cəbrayıllı, Qubadlı, Laçın, Xocalı, Xocavənd, Zə-

gilan və Tərtər rayonlarının müvafiq ərazilərində fəaliyyət göstərən 18 kənd təsərrüfatı məhsulu istehsalçısına 73,5 min hektar sahədə becərdikləri əkinlərə və çoxillik əkmələrə görə dövlət büdcəsinin vəsaiti hesabına 16 milyon 701,3 min manat məbləğində əkin subsidiyası verilib.

Məlumdur ki, müasir texnika və texnologiyalardan istifadə aqrar sektorunda yüksək məhsul götürülməsində önəmli rol oynayır. Son dövrlər

ölkəmizdə kənd təsərrüfatı işlərində yüksək texnologiyalardan daha çox istifadə edilməsinin səbəbi də budur. Dövlət bu sahədə də fermerlərə dəstək verir. Belə ki, ötən il dövlət tərəfindən Tərtər rayonunun Çaylı kəndi ərazisində və Xocavənd rayonunun Məmməddərə kəndi ərazisində salılmış meyvə bağları üçün Aqrar Kredit və İnkışaf Agentliyinin vəsaiti hesabına ümumi dəyəri 2,75 milyon manat olan 2 dəst damlama suvarma sistemlərinin alışının maliyyələşdirilməsi məqsədilə 1 milyon 44,1 min, Qubadlı rayonunun Xanlıq kəndi ərazisində ümumi dəyəri 322,5 manat olan 14 dəst pivot suvarma sisteminin alışının maliyyələşdirilməsi üçün 999,2 min manat güzəşt ayrılıb. Həmçinin hesabatda bildirilir ki, il ərzində ümumi dəyəri 525 min manat olan 15 ədəd kənd təsərrüfatı texnikasının alışının maliyyələşdirilməsi məqsədilə 86,1 min manat məbləğində kredit verilib və qiymətdə 183,5 min manat güzəşt edilib.

Onu da vurgulayaq ki, işgaldən azad olunan ərazilərə göstərilən

dövlət dəstəyi öz müsbət nəticələrini verir. Dövlət Statistika Komitəsinin apardığı hesablamalara görə, ötən il Qarabağ və Şərqi Zəngəzurda 2022-ci illə müqayisədə ət istehsalı 6,1, süd istehsalı isə 7 faiz artıb. 2022-ci ildə üümilikdə işgaldən azad olmuş rayonlarda quş əti də daxil olmaqla diri çəkidi 21 min 270 ton ət, 12 min 7786 ton süd istehsal olunub. Bu dövr ən çox ət (6 min 523 ton) Kəlbəcərdə, süd isə (43 min 727 ton) Ağdamda istehsal edilib.

Bu yazını Prezident İlham Əliyevin andığın mərasimində işgaldən azad edilmiş ərazilərdə görülecek işlər barədə dediyi sözlərlə təmamlamaq istərdik: "Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpəolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir".

**Rüstəm KAMAL,**  
*"Azərbaycan"*